



## Rusiya medias Painyann cavabn verdi: Gzlrindn siqaret ktkli xd

Rusiya Xocal il bal qorxunc faktlar aqlad: - Onu biz gtirnd gzlrindn siqaret ktkli

Arannews-Rusiyada faliyyt g&ouml;strn "Qazeta.ru" sayt Ermnistann Ba naziri Nikol Painyann "Xocal soyqrmn 366-c rus motoatc alay t&ouml;rdib" .a&ccedil;qlamasna cavab verib

Saytda drc olunan mqald soyqrmn o d&ouml;vrd Dalq Qarabadak "&ouml;z&uuml;n&uuml;m&uuml;dafi q&uuml;vvli" adlandrlan separat&ccedil;.hrbi birlmlr trfindn t&ouml;rdildiyi bildirilib

**Bununla bel, materialda 1992-ci il fevraln 26-da y&uuml;zlrl azrbaycanln hlak .olmas il yadda qalan soyqrmda rus hrbi texnikalarln itirak istisna edilmir**  
Mqald qeyd edilir ki, 1992-ci il 25-26 fevral tarixlindh Ermnistan-Azrbaycan, Dalq Qaraba m&uuml;naqisi trafndak silahl qardurmann d&ouml;n&uuml; :n&ouml;qtlrindn biri ba verdi

Bir ne&ccedil; aylq m&uuml;hasirdn sonra ermni birlmlri ki&ccedil;ik qarnizonu" il Azrbaycan halisinin yaad Xocal hrin h&uuml;cum etdi. H&uuml;cumun qurbanlar y&uuml;zlrl m&uuml;lki xs olub, ahidlrin dediyin g&ouml;r, qarda .qa&ccedil;maq istyrkn artilleriya v snayper atin mruz qalblar ngilis jurnalst, Qafqaz &uuml;zr m&uuml;txssis Tomas de Vaal SSR-nin son aylarnda Dalq Qarabadak vziyyti "xaosa yaxn&rdquo; adlandrr. Ermnistan-Azrbaycan m&uuml;naqisinin tdqiqat&ccedil;s "Qara ba&rdquo; adl kitabnda qeyd etdiyi kimi, silahlar &ccedil;ox vaxt &ouml;ld&uuml;rmk istyi olan insanlarn .lin d&uuml;&uuml;r

"Memorial" beynlxalq insan haqlar tkilatnn mlumatna g&ouml;r, Sovet" mtbuatnda srf yerli kimi tqdim olunan Dalq Qarabadak m&uuml;naqi 1991-ci .ilin vavnda a&ccedil;a m&uuml;harib mrhlsin ke&ccedil;di Sovet hakimiyeti daxilindki b&ouml;hran v SSR-nin dalmas fonunda ermni d&ouml;y&uuml; b&ouml;lmlri b&ouml;lgnin kndlirini l ke&ccedil;irmk &uuml;&ccedil;&uuml;n mliyyatlara balad. Yaay mntqlrini trk edn azrbaycanl .gruplar onlara at a&ccedil;maq mcburivvtind qaldlar mliyyat b&ouml;lqd yaayan Azrbaycan halisinin k&uuml;tlvi n&uuml;mayilri il m&uuml;ayit olundu. Mnblrin qeyd etdiyi kimi, m&uuml;lki xsrl qar ciddi zoraklq .hallar ba verdi

**Almaniyadan olan beynlxalq h&uuml;quq&uuml;nas Heyke Kr&uuml;ger b&ouml;lgnin (Qaraba) Azrbaycandan ayrlmas prosesinin Sovet qanunlarna zidd olduu qnatin gldi. Onun s&ouml;zlrin g&ouml;r, "Birlik respublikasnn SSR-dn &ccedil;xmas il laqdar msllrin hlli qaydas haqqnda" qanunda respublikalarn m&uuml;yyn hissllrin m&uuml;stqilliyn verilmsi, habel uzun v m&uuml;rkkb .ayrlma prosesi nzrd tutulmayb. Bu prosedura ml edilmyib**

Mqald vurulanr ki, Dalq Qarabada proseslrin grginldiyi rfd, Ermnistanda :"Danaks&uuml;tyun&rdquo; Partiyasnn n&uuml;fuzu xeyli artmd Eyni zamanda, milli ordu v m&uuml;xtlif silahl birlmlr meydana gldi v" Azrbaycanda aktiv addmlar atmaa baladlar. Buna cavab olaraq, Azrbaycan trfi b&ouml;y&uuml;k h&uuml;cum mliyyatlarna chd etdi. iddtli d&ouml;y&uuml;lr .Xankndi v Krkican traflarnda ba verdi

SSR-nin lvi il laqdar olaraq ke&ccedil;mi Birlik Daxili Ir Nazirliyinin daxili qounlar da &ouml;z n&ouml;ybsind Qaraba trk etdi. Eyni zamanda, Sovet silahlarln bir

hissi ermni quuml;vvlrind qald. Ermnistann sabiq prezidenti v tannmam Dalq Qaraba respublikasnn ilk rhbri Robert K&ouml;&ccedil;ryan bu hadisli :&ouml;z&uuml;n&uuml;n trc&uuml;meyi-halnda qeyd edib Sovet quuml;vvlrinin b&ouml;lgdn &ccedil;xmas qrar dstirimizi tcili olaraq" alay I ke&ccedil;irmi mcbur etdi. Tss&uuml;f ki, bir nfr &ouml;ld&uuml;, ancaq 366-c Motoatc Alay eyni g&uuml;nd tamamil &ouml;z&uuml;n&uuml;m&uuml;dafi q&uuml;vvlrinin nzarti altna ke&ccedil;di. Onsuz da b&ouml;lgdkı hrbi avadanqlar apara bilmdiklri bildirdik, amma alay ."buraxmayacaqdq. gr, bel bir chd etslr, vuruacaqdq

Azrbaycanllar ermni hrb&ccedil;ilrin ar itkilrin mruz qaldlar. "Memorial" bunu ermnilrin Soviet ordusunun depolarndan &ccedil;ox sayda silah-sursatn almas il laqlndirir. Hadislr 1992-ci ilin fevralndan sonra daha da iddtlndi. Qarabada &ccedil;ox sayda insan - hm hrbi sirlr, hm d m&uuml;lki xslr, o c&uuml;mldn .qadn v uaqlar qtl yetirildi

Eyni zamanda, yaay sahlrinin at tutulmas zaman "Qrad" &ccedil;ox funksiyal raket sistemi istifad olunmaa balad. H&uuml;quq m&uuml;dafi&ccedil;ilri qeyd etdir ki, bu silah n&ouml;v&uuml;n&uuml;n istifadsi nticsind Xankndind &ccedil;ox b&ouml;y&uuml;k tlf oldu, su, yemk, drman, elektrik v istilik ."olmamasndan ziyyt &ccedil;kn hali zirzmilr snmaq mcburiyytind qald Rus nri yazr ki, ermni q&uuml;vvli Xocalnn blokadasna 1991-ci ilin payznda :balad

SSR daxili qounlarnn Dalq Qarabadan &ccedil;xarimas il &uuml;z&uuml;k" baland. Ermnlr Xocal v Adam birldirn son yolu baladlar. hr yalnz helikopterl girmk m&uuml;mk&uuml;n oldu. N&ouml;vbtı ilin yanvar aynda Xocal humanitar flakt thl&uuml;ksi il &uuml;zldi. hr elektrik v su verilmdi, istilik v telefon rabitli ilmdi. B&uuml;t&uuml;n q, yaay sahlri at mruz qald. Xocalnn icra ba&ccedil;s Elman Mmm dov m&uuml;lki xsrin txliyy edilmsini v qarnizonun g&uuml;clndirilmsini istdi, lakin onun b&uuml;t&uuml;n m&uuml;racitlri cavabsz .qald

Sonuncu vertolyot 13 feval 1992-ci ild u&ccedil;u-enm zolana endi. Sonra &uuml;&ccedil; y&uuml;z yaxn sakin hrdn &ccedil;xarld. Azrbaycan hrb&ccedil;ilri blokadan ks-h&uuml;cum yolu il aradan qaldrmaa &ccedil;alsalar da, chdlri uursuz oldu. Buna cavab olaraq ermni komandanl h&uuml;cuma .hazrlamaq qarname qldi. hr hlledici h&uuml;cum fevraln 25-n planladrlı Mlumata g&ouml;r, bu vaxta qdr silahl milislr, &ccedil;evik q&uuml;vvlr v Azrbaycan milli ordusunun sgrlri d daxil olmaqla 2-4 min qdr sakin Xocalda qald. Ermni trfinin bildirdiyin g&ouml;r, qarnizonun srncamnda iki "Qrad" qurusu vard, lakin bu silahlar Xankndi &uuml;&ccedil;&uuml;n ciddi thl&uuml;k .yaratmaq &uuml;&ccedil;&uuml;n kifayt deyildi

Ermni trfinin iddiasna g&ouml;r, h&uuml;cumdan bir ne&ccedil; g&uuml;n vvl Ermnistan trfi m&uuml;lki xsri txliy etmyi tklif edrk yaxnlaan mliyyat bard xbrdarlq etdi. Lakin ermni trfinin bu iddias beynlxalq tkilatlarn hesabatnda yer almayb. Qa&ccedil;qnlar bel bir m&uuml;racit vrqlrinin g&ouml;ndrilmdiyini ."deyirlr

:Mqald soyqrmn ba verdiyi gecy diqqat &ccedil;kilir

Saat 20:30 radlrind hrin trafndak m&ouml;vqelrdn ermni tanklar v piyada" d&ouml;y&uuml; manlarnn ial bard bir mesaj gldi. Saat 23 radlrind Xocalnn ar artilleriya mrmilrindn at tutulmas baland. Ermni piyada qounlarnn hr girmsi 1:00-dan 4: 00-a qdr davam etdi. Shr 7:00-a qdr Xocal .m&uuml;dafi&ccedil;ilrinin son m&uuml;qavimt mrkzi sxdrld

Ukraynal tarix&ccedil; i Mixail Jiroxov "&Ccedil;&uuml;r&uuml;myin toxumlar: Ke&ccedil;mi SSR razilrindki m&uuml;habiblər v qardurmalar" kitabnda h&uuml;cumun balama tarixinin tsad&uuml;fi olmadı, hadisdn d&ouml;rd il vvl Sumqayıtda ba vern ermni hadislrinin xatirsi &uuml;&ccedil;&uuml;n se&ccedil;ildiyini s&ouml;yıldı. Lakin Sovet d&ouml;vr&uuml;nd Sumqayıtda ba vern hadislr g&ouml;r, Sovet hakimiyeti g&uuml;nahkarlar msuliyyt clb etdi, amma Xocalda dinc sakinlri qtl yetirdiyin g&ouml;r he&ccedil; kim .czalandımad

H&uuml;cum zaman Xocaldan yalnız bir &ccedil;x yolu a&ccedil;q qald. Jiroxovun verdiyi məlumatlara g&ouml;r, Azrbaycan OMON dəstsinin komandiri İlf Hacıyev m&uuml;lki xslri qorumaq &uuml;&ccedil;&uuml;n onlar Adama .qa&ccedil;maa &ccedil;ard Gec b&ouml;y&uuml;k bir izdiham qarn i&ccedil;ind medn ke&ccedil;rk, dizli &uuml;st Qarqar &ccedil;aynn vadisin enmə balad. Shr tezdn Xocal sakinlri bir ne&ccedil; polisin m&uuml;ayiti il Nax&ccedil;vanik kndinin yaxnlıdak bir d&uuml;znliy girdilər. Burada onlar d&uuml;znliyin &uuml;st&uuml;ndki da yamaclarnda oturan ermni d&ouml;y&uuml;&ccedil;&uuml;lrinin atlri qarlad. Azrbaycanlı d&ouml;y&uuml;&ccedil;&uuml;lr cavab eti verslr d, m&uuml;qavimt ."tezliklə darmadan edildi, &ccedil;ox sayda vətnda hyatın itirdi :Nr xarici jurnalistlrin Xocalda g&ouml;rd&uuml;klrindn d bhs edir De Vaal azrbaycanlılarn cavab atının ntic vermediyini, y&uuml;zlrl k&ouml;mksiz" m&uuml;lki xsin, o c&uuml;mldn uaqlarn a&ccedil;q razid t&ouml;rdilən soyuqqanlı qtliamn qurbanna &ccedil;evrildiyini yazar. Qrn ba vern b&ouml;lgy girmək &ccedil;tin idi, y&uuml;zlrl insan sir g&ouml;t&uuml;r&uuml;ld&uuml; v bir .&ccedil;oxunun taleyi naməlum qald

CNN &uuml;&ccedil;&uuml;n video materiallar hazırlayan rusiyal kinooperator Yuri Romanov &ouml;z xatirlindr yazır ki, Xocalya h&uuml;cumun nticlərini :&ouml;z g&ouml;zlri il g&ouml;r&uuml;b

Yal qadın, ki&ccedil;ik bir qız csdi yan-yanə uzanımd. Ndəns ayaqlar, hətta nnnin" İlri d tikənlə mftillrlə balanımd. Hər ikisi d bandan vurulmudu. Sonuncu jesti il txminn d&ouml;rd yandak bu ki&ccedil;ik qız İlrinin &ouml;l&uuml;nəsin uzatımd. ."Heyrlnmim, kaməran unutmuam

:Romanov bel davam edir

Burada yarallar avtomobilərin a&ccedil;q pncrlrindn birbaa platformaya" endirilir. Txminn alt yanda bir qız vard. Ba sar il balanımd, sar g&ouml;zlərini d .tutmudu

:Kaməran s&ouml;nd&uuml;rmdn ona trf yıldım

?Sn n olub, bala -

!G&ouml;zrim yanır, G&ouml;zrim yanır, mi! G&ouml;zrim yanır -

:Hkim &ccedil;iynim toxunur

Kor. G&ouml;zlərini siqaret k&ouml;t&uuml;klri yandırıb. Onu biz gitird -

.g&ouml;zlərindn siqaret k&ouml;t&uuml;klri &ccedil;xd

Qoy oxucu məni balasn. Ancaq g&ouml;zrim v qulaqlarm

."g&ouml;rd&uuml;klərimi, eitdiklərimi yoxsul dilim olduu kimi &ccedil;atdra bilməz Vziyyət nəzarti brpa etmk &uuml;&ccedil;&uuml;n Azrbaycan komandanı 5-6 mart tarixlərində səran v Xocalı istiqamətində h&uuml;cuma ke&ccedil;di.

Nax&ccedil;vanik qəsəbi razisind "Mi-8" helikopterlərindən enn q&uuml;vvər səran rayon mrkzinin yaxnlıq qdr irliləmə m&uuml;vffq oldu. Ancaq ehtiyatlarn .olmamas səbbindən h&uuml;cumə m&uuml;vffqiyətlə baa &ccedil;atdra biləmdilər Tomas de Vaal "Qara ba" kitabında yazdı kimi, m&uuml;habibnin gediyind

Qarabadak ermni qüuml;vvlrinin liderlirdn biri olan keccedil;mi Ermnistan prezidenti Serj Srkisyann Azrbaycanda v duuml;nyada ciddi rezonans douran :ifadsindn sitat gtirir

Xocaldan vvl azrbaycanllar biziml zarafat ed bilcklri, ermnilrin muuml;iki" haliy I qaldra bilmdiklri duuml;nuuml;rduuml;lr. Bu stereotipi qra (bildik. Bu bel oldu". (teleqraf